

*Azərbaycan Respublikasının  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  
İctimai Şuranın 09 mart 2017-ci il tarixli iclasının  
qərarı ilə təsdiq edilmişdir (protokol №1)*

**Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  
İctimai Şuranın 2017-ci il üzrə**

**FƏALİYYƏT PLANI**

<b>№</b>	<b>Tədbirlər</b>	<b>Tədbirin formatı</b>	<b>İcra vaxtı</b>	<b>İcraçılar</b>
1.	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında İctimai Şuranın (bundan sonra – İctimai Şura) fəaliyyəti barədə əhalinin məlumatlandırılması	KİV-lərdə və rəsmi saytlarda məlumatların verilməsi	İl ərzində	İctimai Şuranın üzvləri
2.	“İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun hazırlanması və təqdim edilməsi	Təqdimat mərasimi	2017-ci il yanvar	İctimai Şuranın üzvləri və Nazirliyin nümayəndələri
3.	İctimai Şuranın 2016-cı il üçün hesabatı və növbəti iclasının keçirilməsi	İclas	2017-ci il yanvar	İctimai Şuranın üzvləri
4.	Müvafiq milli və beynəlxalq bayramlar, əlamətdar günlər ərəfəsində müxtəlif tədbirlərin təşkili, Nazirlik və digər təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak	İctimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlərin birgə təşkili	İl ərzində	İctimai Şuranın üzvləri

5.		Nazirliyin aşağıdakı strukturları ilə İctimai şura üzvlərinin görüşünün təşkili:	Dəyirmi masa		İctimai Şuranın üzvləri
	5.1	Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi		2017-ci il Fevral-mart	İctimai Şuranın üzvləri
	5.2	Sosial xidmət müəssisələrində		İl ərzində	İctimai Şuranın üzvləri
6.		Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı hüquqi aktların ictimai müzakirəsini təşkil etmək	İctimai müzakirə	İl ərzində	İctimai Şuranın üzvləri
7.		Şura üzvlərindən aşağıdakı istiqamətlər üzrə yaradılmış işçi qruplarında müzakirələrin təşkili: <b>I.</b> Sosial yardım, sosial müavinət və təqaüd məsələləri üzrə; <b>II.</b> Müharibə iştirakçıları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial məsələləri üzrə; <b>III.</b> Sosial xidmət, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası məsələləri üzrə; <b>IV.</b> Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə; <b>V.</b> Vətəndaş cəmiyyəti institutları ilə iş üzrə.		İl ərzində	İctimai Şuranın üzvləri
8.		Sosial müdafiə üzrə hüquqi aktların layihələrinə, müxtəlif sosial məsələlərə dair ictimai dinləmələr təşkil etmək	İctimai dinləmə	İl ərzində	İctimai Şuranın üzvləri
9.		Sosial müdafiə üzrə hüquqi aktların layihələrinə dair yazılı formada rəy, irad və təkliflərin təqdim edilməsi	Rəy və təkliflər	İl ərzində	İctimai Şuranın üzvləri

10.		Dövlət sosial müdafiə siyasətinin formalaşması və həyata keçirilməsi barədə müvafiq təkliflər vermək	Rəy və təkliflər	İl ərzində	İctimai Şuranın üzvləri
11.		İctimai əhəmiyyət kəsb edən sosial məsələlərin həllinə dair İctimai şurada təmsil olunmayan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək və onların təkliflərini toplamaq, ümumiləşdirmək və Nazirliyə təqdim etmək	Təkliflər	İl ərzində	İctimai Şuranın üzvləri
12.		İctimai əhəmiyyət kəsb edən sosial məsələlərin müzakirəsi üçün müxtəlif tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək və ya belə tədbirlərdə fəal surətdə iştirak etmək	İctimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlərdə iştirak	İl ərzində	İctimai Şuranın üzvləri
13.		İctimai Şuranın növbəti iclasının keçirilməsi	İclas	2017-ci il, aprel	İctimai Şuranın üzvləri
14.		Seminar və dəyirmi masaların təşkili			İctimai Şuranın üzvləri
	14.1	BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan Respublikası qanunvericiliyinə implementasiyası problemləri	İctimai müzakirə	2017-ci il, oktyabr	İctimai Şuranın üzvləri
	14.2	“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı məbləğinin, pensiyaların baza hissəsinin, ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması məsələsi	Dəyirmi masa	2017-ci il mart	İctimai Şuranın üzvləri
15.		Respublikanın müxtəlif bölgələrində işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması,	Seminarlar	İl ərzində	İctimai Şuranın üzvləri

		xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi ilə regional xarakterli seminarların keçirilməsi			
16.		İctimai Şuranın növbəti iclasının keçirilməsi	İclas	2017-ci il sentyabr	İctimai Şuranın üzvləri
17.		İşəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini dəstəkləmək “İlin ən yaxşı sosial layihəsi” və “Ən yaxşı sosial-məsuliyyətli müəssisə” müsabiqələrinin təşkil olunması barədə müvafiq dövlət orqanları ilə birgə müzakirələrin aparılması	Dəyirmi masa	2017-ci il, noyabr	İctimai Şuranın üzvləri
18.		“Ən yaxşı kollektiv müqavilə” müsabiqələrinin təşkil olunması barədə müzakirələrin aparılması	Dəyirmi masa	2017-ci il, noyabr	İctimai Şuranın üzvləri
19.		İctimai Şuranın fəaliyyətinə dair illik hesabat hazırlanması		2017– ci il, dekabr	İctimai Şuranın üzvləri
20.		İctimai Şuranın növbəti iclasının keçirilməsi İllik hesabatın müzakirəsi	İclas	2017 – ci il, dekabr	İctimai Şuranın üzvləri
21.		İctimai Şuranın fəaliyyətinə dair illik hesabatın dərc edilməsi	KİV-lərdə və Nazirliyin rəsmi saytında dərc etdirmək	2017 – ci il, dekabr	İctimai Şuranın üzvləri

**Azərbaycan Respublikası ƏƏSMN yanında İctimai Şuranın sədri**

**Mayis Əliyev**